




Camal Aydin



Paris qəbristanlığında "abidə"

erməni xəyanətinin dərin kökləri...

İstanbul "Türk ədəbiyyatı" dərgisi.

...Per-Laşez - Papa və ya Rahib Laşez məzarlığı həm fransızların, həm də Parisi görməyə gələn qonaqların tanınmış ziyarət məkanlarından biridir. Məşhurların uyuduğu həmin məzarlığı bu yaxınlarda görmək fürsəti qazandım. Uzaqdan və hündür bir yerdə baxdıqda qoruq kimi görsənir. İçeriye addım atıb girdikdə isə ayrıca prospekt və nömrəli küçəsi olan bir ölüler şəhəri ilə qarşışı durusun.

Əşərlərini maraqla oxuduğumuz Lafonten, pyeslərinə heyran qaldığımız Molyerden tutmuş Balzak, Marsel Prust, Alfons Dode, Kamyu, Apolliner, Pol Eluar kimi bir çox yazıçı, şair, sənətçi, alim və müsiqiçi burda özünə ebdı məskən tapıb. Bura bəzi tanınmış yerli və gelme sənətçi, dövlət ve siyaset adamlarının da ebdə uyuduğu bir qəbristanlıqdır. Yılmaz Güney ilə Əhməd Qayanın da yatıldığı yer elə Per-Laşez məzarlığıdır.

Qambetta meydanına baxan əsas girişin karşısındaki bir kitab və dəftərxana dükənindən 250 nəfər şöhrət yiyəsi olan adamın yerinin bəlirləndiyi bir plan almasanız, axtardığınız kəs və ya başqalarının məzannı heç de asan tapmaz ve çəşib-qalarısınız. Əslində mən məşhurlardan daha çox bu məzarlıqda yatan müsəlmanlardan kimi ləvə var deyə görmək istəmişdim. İki dəfə gelişimde möhkəm yağış yağıdından buranı gəzib görmək fikrindən başdım. Yalnız üçüncü dəfə bir neçə saat Per-Laşez qəbristanlığını dolaslaş müsəlmanların qəbirleri önünde "Fatihə" oxumaq fürsəti qazandım. Bəzi qəbirlərin önünde gülməsdim, bəzi məzarların önündən içim titrdi. Hələ bəzi məşhurların məzarlarının önündə dünyanın faniliyini bir daha, özü də çox dərindən dərk elədim...

Qəbir ziyarətini başa çatdırıb məzarlıqdan çıxməq istəyirdim ki, sağ tərəfdə ermənilərin adına ucalmış bir anıt daşıyla burun-buruna geldim. Girişdə, çıxışda da ziyançılara diqqətini cəlb etmeyən, məməri artıq qaralmağa üz tutmuş, yazılıları nisbetən solmuş bir abidə idi bu (axırınca dəfə gedəndə isə gördüm ki, artıq o hərfləri silib parlatmışlar).

Per-Laşez məzarlığından bəhs edən çox dost-tanışım olub. Amma gəl ki, heç biri mənə həmin bu erməni xatire daşından söz etmemişdi. Hər halda, görünür, gözə gələn, ya da maraq oyadan bir cəhəti olmadığı üçün fərqine belə vərmamışlar...

Abidəleşmiş xəyanət

Onun bir "soyqırımı abidəsi" olduğunu təxmin etdiyim üçün ilk reaksiyam başımı döndərmək və yazılınları görməməyə çalışmaq oldu. Cünki ermənilərin Fransanın bir çox şəhərində biz türklərin guya erməniləri "öldürdüklərini" (!) iddia edən xeyli "soyqırımlı abidəsi" vardır. Ağlımdan keçirdim ki, bu da onlardan biridir. Düşündüm ki, belə bir iftira abidəsinin mənim kefimə soğan doğrayacağına heç cür izin verə bilmərəm. Amma bu abidə ilə elə burun-buruna gəlmidi ki, baxıb inceleməkdən özə çərem qalmadı. Zaten gözüm ister-istəməz fransızca və ermənicə hərflərə ilişmiş oldu. O qalın hərflərlə yazılınlara baxınca çəşib-qaldım. Xeyr-xeyr, o, bildiyimiz, adət etdiyimiz "soyqırımlı anıtlarından" biri deyildi. Tam əksinə - ermənilərin fransızlarla Osmanlıya qarşı işbirliyinin abidəsi idi, yəni ermənilərin xəyanətinin tarixi bir sənədi idi.

Anının ermənilər tərəfindən türklərə qarşı tikildiyini zənn etdiyim halda, kitabəsində məni belə bir müdhiş sürprizin gözlödürüni hardan biliçəkdim? Həç ummadıbm bir anda ağlumun künçündən belə keçmeyəcək bir vəsiyə ilə qarşılıqlısmışdım. Dərhal fotoaparatomu çıxardım, o məzarlıqda ilk dəfə olaraq foto çəkməyə ehtiyac duyдум abidənin üstündəki yazıların şəklini çəkdim. Lütfən, diqqətə baxın, Per-Laşəzdəki bu erməni anıt türklərə qarşı ermənilər tərəfindən deyil, tam əksinə, Fransa dövləti tərəfindən ermənilərlə təşəkkür məqsədi ilə tikilmiş bir abidədir.

Abidenin bir tərəfinde belə bir ifadə yer alırı: "Fransız ordusunda 1914-18/1939-45-də Fransa uğrunda ölen ermənilərin xatirəsinə". Fransızcanın altına bir de erməni hərfəli baxın, Per-Laşəzdəki bu erməni anıt türklərə qarşı ermənilər tərəfindən deyil, tam əksinə, Fransa dövləti tərəfindən ermənilərlə təşəkkür məqsədi ilə tikilmiş bir abidədir.

Bəli, bunun adı xəyanətdir...

Burda mümkün olmayan bir şey vardı, o da ermənilərin işgal edilən Osmanlı torpaqlarında (!) necə və niyə "Fransa üçün ölmələri" idi? Cüntü bu kitabədə Antanta dövlətləri Osmanlı torpaqlarını işgal etdiyinə görə düşmən tərəfində, dolayısıyla Fransannın tərəfina keçib öz dövlətlərinin ordusuna və xalqına qarşı vuruşan ermənilərə töşəkkür edildi. Bəli, bu abido ermənilərin Osmanlı dövlətinə xəyanət etdiklərini isbat etmən tərxi bi vəsiqədir. Fransa dövlətinin Osmanlı erməniləri ilə işbirliyi yapdığını bütün dünyanın gözləri öününe sərən və daşın üstüne belə hakk etdiyi açıq şəkilde bir etirafnamədir. Ermənilərin 1914-1918-ci illər arasında Fransa və digər düşmənlərimizin cərgesində bize qarşı vuruşduğu çox açıq və qəti şəkilde söylənlərdi! Bu xəyanət sənədi dünya durduqca, yəqin ki, duracaq!

"1914-18-ci illər arasında Fransa uğrunda ölen ermənilərin" öldükleri yerlərə bir de tekrar olaraq baxdım. O yerlər Fransa torpağı idimi ki, Osmanlı erməniləri Fransa uğrunda ölmüşdülər? Burdan belə çıxır ki, ermənilər həttə Çanaqqalada bize qarşı vuruşmuşlar. Osmanlının oxumuş və oxumaqdə olan gənclikinin, universitet və lisey tələbələrinin yox edildiyi o qorxucu Çanaqqala savaşında Antanta dövlətlərinin, o cümlədən Fransa ordusunun sıralarında ermənilərinin de bize qarşı savaşmış olduğunu ilk dəfə olaraq Per-Laşəz qəbristanlığında bu ant abidesindən öyrəndim!

Osmanlı vətəndaşı olan ermənilər sadəcə olaraq Çanaqqalada deyil, Osmanlı torpaqları olan Suriyada, Livanda, Adanada, Qaziantepdə, Maraşda və hemin daşın üstündə adı keçən digər bölgələrdə de işgalçı Fransa naminə savasmış və ölmüşdülər!

Bir sah və də: həmin abidənin bir üzündəki tarixlərlə digər tərəfindəki tarixlər diqqətsizlik ucbatından fərqli idi.

Bu nankorluq deyilse, bəs nədir?

Qərbin İngiltərə, Fransa və İtaliya kimi amansız imperialist ölkələrinin, şimaldan Rusyanın üstümüze hücum çekməsi, ərəblərin üşyancıqlığı, yunanların qışqırılması bizi o vaxt çox anlar yaşıtdı. Həmin cəhənnəmin ortasında yüz illər boyunca "milləti-sadiqa" (sadiq millət) deyərək bağırmıza basdırığımız erməni yurd达şlarımızın yardım və dəstəyinə o vaxt həqiqətən ehtiyacımız vardı.

Ermənilər əsrlər boyunca dövlətin en yüksək mövqelərinə qədər çıxardığımız, özlerinə məqam və etibar qazandırdığımız, miliyyətlərinə qarşı əsla tarixi kin və nifret bəsləmədiyimiz, gettolarında yaşatmadığımız, en güclü olduğumuz dövrlərde qoruyub saxladığımız bir xalqdır. Amma çox təessüt ki, ermənilər imperializmin fitvasına uyduqları. Tarix boyunca erməniləri heç sevmeyen və onlara dinsiz kimi baxan imperialistlərin yalan vədlerine derhal aldandılar. Qafqazlılardan Adana sahillerinə qədər uzanacaq "Böyük Ermənistən" vədi verən işgalçılardan cərgesində yer aldılar. Bununla da min ilən artıq onlara qol-qanad gərmiş havadarlarına, yeni biz türklərə qarşı nankorluq etdilər. Halbuki imperialistlər Yaxın Şərqi neftinə sahib olmaq və həmin torpaqları öz aralarında paylaşlaşaq üçün Osmanlı dövlətini yuxarıq isteyirdilər.

Bu hədəf uğrunda en təsirli qurğu kimi də ərəblərlə ermənilərden istifadə olundu. Və o imperialistlər özlerinin çirkin emməllərini heyata keçirdikdən sonra alət kimi istifadə etdikləri ərəblər də, ermənilərə də bir anda arxa çevirdilər. Nə ərəblər vəd olunan "Böyük Ərabistan" verdilər, ne də erməniləri sırınlardan "Böyük Ermənistən". Əvezində ərəblər istismar üçün daha elverişli xırda-xırda parçalara ayırdılar. Ermənilər de işlənməsi və kirlenmiş əl yaylığı kimi bir kenara atıldı. Cüntü iri dövlətlər artıq öz arzularına çatmadı. Artıq göz dikdikləri neft onların elində idi. Çox keçmədən ərəblərin köksünə İsrail xəncərini sapladılar. O xəncər öz xəyanətlərinin cəzası olaraq idin in özünəcən ərəblərin ciyərlərini dəlməkdə və ərəblərdən daha çox bizim qəlbimizi qanatmaqdadır...

Ölbüttə, ermənilərin heç də hamisi bu nankorluq və xəyanət utancının içinde yer almayıb. Ərəblərin də cəmini imperialistlərin sırasında tapa bilmezən. Fəqət satılmışların və nankorların sayı o qədər idi ki, bizim qosqoqa votenimizin parçalamb dağılmasına səbəb oldu. Alman generalı Liman fon Sandersin ifadəsi ilə desək:

- Almanlar sadəcə bir döyüş ududzularsa, türkler qosqoqa votenlərini itirdilər.

Xalqından uzaq düşen aydınlar

Bundan təxminən 25 il öncə Melih Cövdət Anday "Cumhuriyyət"deki bir yazısında:

"Qur'anda bir ayə var. O ayəde "Mən sizə düşünməyi deyil, inanmağı emr edirəm" buyrulur, deyə öz izahında bir cəhələt sərgilemişdi. Bir yığıncaqda o, eyni sözü təkrarlayanda ondan soruşmuşdular: "Hansi surənin hansı ayəsi?" O da belə cavab vermişdi: "Bilmirəm. Bir oxucumun məktubunda belə yazılıb". Halbuki saymazvana şəkilde olsa belə, zəhmət çəkib Qur'ani oxusayı, bu İlahi kitabın sadəcə və sadəcə düşünenlərə və ağlımlı işlədənlərə xitab etdiyini və Qur'anda "Heç ağlımizi işlətmirsinizmi, heç düşünmürsünüzmü?" kimi həqiqi anlaşımda düşünməyə və baş işlətməyə çağrınan yüzlərlə ayənin var olduğunu görərdi.

Müsasi Türkiyemizdə də eyni utancın içərisində olan bir çox aydınlar (?) var. ermənilərden üzr istəmek kimi sehər yol verən belə aydınların kifayət qədər çıxılığının mədəniyyətimizin Qur'aña bağlı əlaqə barəsindəki məlumatı Andayın dərrakəsi qədərincədir.

O "üzrülerin" eksəriyyəti xristianlıq bildikləri qədər heç dinimiz İslami, yeqin ki, bilmirlər. Qərb dünyasını çox yaxşı bilən bir kəs kimi deyirəm:

Qərbdə "Kitabi-müqəddəsi", yəni Təvrat, Zəbur və İncil kimi müqəddəs kitabları, Həzrət İsanın və həvarilərinin heyatını, dələyiş ilə xristianlıq və yəhuditliyinin çox gözəl bilməyənə və Qərb klassiklərini oxuyub həzm etmemisi olana əslə və qəti olaraq aydın, ziyanlı, intellektual deyilməz.

Hələ ondan artıqını deyek. Günümüzün qərb intellektualları yuxarıda bəhs etdiklərimin yanındı. Qur'ani diqqətə oxumağı və Peygəmbər əfəndimizin həyatını da dürüst bilməyi ziyanı olmağın vazkeçilməz şərti sayırlar. Çünkü Qərb ölkələrinde sürətə artan müsəlman əhalisi, İslamlaşma hərəkatı və müsəlman intellektualların Qərbdə də səslərini eşitməmələri onları bizim dinimizi köklü şəkildə öyrənməye məcbur edir. Və Qərb intellektualı bilmedən ehkam kəsmək yerine, İslam və müsəlmanlar haqqında biterəkden hökm vermək ehtiyacını da başa düşür.

Orası ağırıldırlar ki, bizdə ziyanı olduğunu iddia edən və ya iddia olunan kimsələrin çıxılığı Qur'anı və hədisləri ciddiyətlə oxuyub anlamaya ehtiyac duymur və bu milleti yoğurub-yapan İslam klassiklərini oxumağı da hardasa gərəksiz sayır. Hətta "Quranda nə varmış? Nə var axı "Məsnəvi"da?" deyən, üstəlik, guya ziyanı olmağı ilə öyünen kimsələrə çox tez-tez rast gelərsiniz. Şəxşən mən onların sıfırlarını çox görmüşüm.

İtalyan əsilli fikir və sənet adamı olan Covanni Skoqnamilla kitabında: "Mən Qur'anı ən azı iki kərə oxudum. Universitetdəki müsləm dostlarımı Quranı oxumağı məsləhət bilirom. Onlar isə buna heç ehtiyac olmadığını söyləyirlər: Müsləm olub da Qur'anı bir kərə olsun oxumamaq nadanlıqdır. Amma neyələyən, belə şeylər olur", deyə öz məalində ağır bir tənqidə imza atır.

Təbii ki, sən bu xalqı yoğurub-yapan qaynaqları oxumaz, dələyiş ilə öz xalqının mənəvi və əlaqə teməlindən xəbərsiz olarsa, qəribələrin fitvasına uyub onlar kimi sen də utanıb-qızarmadan soyqırımı diline getirərsən.

İslamın temel qaynaqlarını və bu milleti millet edən xəs dəyərlərimizi oxuyub əsl mənada bilməkden uzaq dayanan, bir də bu cəhəlati ilə öyünen yalançı aydınlarla dünyanın en balaca ölkəsində belə rast golə bilmezsin! Çünkü dünyanın en geridə qalmış ölkəsinin ziyanlığı belə öz milletinin qaynaqlarını bili bötürmə ehtiyacı duyar en azından istismarçı Qərbə qarşı təsir altına düşməni bир zehinin sahibi olmaq üçün...

Beyinləri və ruhları özgeleşmiş yazı-pozu sahiblərini isə müalicə etməy heç bir dərman yoxdur. Onlar öz milletinin içindeki xəbis yara-xoradır! Əlcəzairin böyük müteşəkkiri Malik bin Nəbinin ifadesi ilə desək:

"Qərb belələrini heç əli ilə də deyil, ayağının ucuya yönsəldir".

Türkiyə balaca qalsın!

Erməni diasporu 1915-ci ildə guya erməniləri məruz qoyduğumuz iftira ve iddianı bir çox roman, araştırma, hekayə, rəsm, tablo və filmlərlə, demək olar, bütün Qərb ölkələrinə artıq inkarı imkansız bir həqiqət kimi qəbul etdirə bilibidir. Amma əslinə baxsanız, nə qədər kindar olursa-olsunlar, nə qədər böyük imkanlara sahib olursa-olsunlar, erməni diasporu bunu, əlbəttə ki, tekbaşına eleyə bilməzdi və eləməyib də. Ermənilərin arxasında, dünən olduğu kimi, bu gün de onları daima dəstəkləyən imperialist qüvvələr mövcuddur. Çünkü bir cahan dövlətimiz Osmanlını dağtmış olmalarına, insanımızı xırda bir torpağa sixşdirmiş olmalarına rəğmən biz türklerdən hələ de narahatdırılar.

Tarix boyunca bir çox dövlət və səltənet qurmuş olan biz türklerin sonda yəni ata-babalarımızı bənzəyimizdən nigarandırlar. Ona görə də çalışıllar ki, Türkiye böyük inkişaf etməsin, öz menliyinə tekrar qovuşmasın, balaca dövlət kimi istismara münbit şəkilde qalsın. Və bu yolda her oyunu oynayır, bu arada öz içərimizə lexləxə salır, daxiləde savaş çıxarmaq üçün əllərindən gələni edir, her tövri hıyəlgerliyə el atırlar.

Aramızda onlara maşalıq edən və her kesimdən olan bir çox adamlannı olduğunu da unutmayaq və Qərb onları hemişi bize qarşı bəsləyir.

Qərbilərin terrora qarşı çıxdığını inanmam! Fikir verin görün, öz ölkələrində separatçılara necə hayat şəraiti yaradıblar! Onlara qol-qanad gərmələri de bayaq dediyimiz planın bir hissəsidir.

Ermenilərə gelince, dünən olduğu kimi bu gün də qərbilər onları çox uyğun bir vasitə kimi istifadə edirlər. Dünən bizim cahan dövlətimizi yuxanda belə ermenilər vasitəsilə təzminat yolu ilə belimizi bükək üçün onlara maşə vezifəsini hevələ edirlər. Daima bizi zəiflətmək, çökədirmək və təslim etdirmək planları qurmaqdadırlar.

Biz bu Vətəni ancaq güclü olduğumuz təqdirdə saxlaya bilərik. Əks təqdirdə bu torpaqlar ayaqlarımızın altından qaçıb gedər. Çünkü bu torpaqlar indiye qədər tarixdə bir çox millət və mədəniyyətə məzar olubdur. Bu səbəbdən qonşularımızla mehriban dolanaraq lazımı anlaşmalar qurmağa məcburuq.

Kinlə dövlət qurulmaz

Bəzi ehtimallar və ejsidilməz, saya salınmaz davranışları olib. Bu mövzdə özgə dillərdə yayım aparılmamaş, aramızdakı bəzi zavallı ziyalılar da "Canım, osmanlılardan bizi nə?", "Bunu osmanlılar eləyib. Biz Türkiyəyik!" kimi cahil və sarsaq fikirlər səsləndirmişlər. Elə inđinin özündə də belə sarsaq danışan qafıllər az deyil. Fəqət bunun əsas səbəbi odur ki, biz neyləsek də, onsuž da Qerb biziə əsla qulaq asmayacaq.

Bundan daha önəmlisi isə bizim keçmiş qışığı, kin və düşmənciliyi dəvam etdirməyi bir millət kimi istəməməyimizdir. "Çünki bu sözü min kərə təkrar eləsək belə yənə yerinə dişər: **Kinle dövlət qurulmaz!**"

Görüşünüzü, serblər Osmanlıya məğlub olduları "Kosovo" kinini yüz illərə dəvam etdirirlər. O kindən yapışaraq dövlət qurmağa cəhd etdilər, nəticədə həm param-parça oldular, həm də tamam etibarı itirdilər.

Yunanlar da bize bəslədikləri kinle Qerbin "ərköyn uşaq" olması rolunu dəvam etdirir və beləcə böyük dövlət olmayıcaqlarını isbat yətirirler.

Ermenilər də eləcə serblər və yunanlar kimi kinlə dövlət qurub onu yaşatmaq fikrindədir. Ermenilər bugünkü dövlətləri belə o bitib-tükənməz kinləri ucbatından daima qan itirir.

İsrail də eyni təldən çalır. Dövrisindəki ərəbleri yox etmək kinin ilə yetişir. Məktəblerindəki uşaqları və gəncləri də o ruhda böyür. Nəticə isə məlumudur. Əvvəller xristianlar yəhudiləri gettolarda yaşıadırdı, indi yəhudilər öz ətrafına divarlar çəkib özlərini gettoda həbs edib yaşıyırlar.

Amma unudulmamalıdır ki, kini əsas götürən bu millətlər beləcə xırda qalmaqdə davam edəcəklər. Və əsلا böyük millət cərgesine çıxmayacaqlar. Bunların istədiyi sadəcə olaraq kin bəslədikləri dövlətə qarşı həmişə zərər yetirməkdən ibarətdir.

"Xırda millətlərin kinindən qorxun!" deyən bolşeviklərin rəhbəri Lenin haqlıymış.

Məktəb kitabları və köç

Biz böyük milət olduğumuzu görə köç məsəlesinin erməni üsyani, xəyanəti və hücumu üzündən olduğunu demədik. Bunu dünyaya elan edib onları yerin dibinə batırmaq nədi, heç bu barədə dərs kitablarına belə yazmadıq.

Bəzi üzrү aydınlar isə dərs kitablarında köç məsəlesini oxumadıqlarından şikayətlərin və mələtimizi günahlandırırlar. Halbuki ermənilərin istəklərinə qarşı tətbiq edilən köçün dərs kitablarında yer almaması ermənilərə qarşı yeni nəsildə kin və qəzəb doğurmamaq üçündür.

Ermenilərlə yənə mehriban oləq deye, onların ölkəmizin başına nələr gətirdiyindən və bunun cəzası olaraq da nə hala düşüklərindən heç bir dərslikdə bəhs edilmir. Əks təqdirde həqiqətləri ortaya çıxmaq və ermənilərin kürəyimizə necə xəncər saplaşdığını izah etmək lazıim gələcəkdir.

Biz böyük millətik. Hər zaman böyük idlik və böyük də olacaq. Çünkü kin bəsləmirik. Çünkü bağlışayarıq.

İçində kin və intiqam duyğuları bəsləyən millətlər böyük dövlət qura bilmezlər. Qura bilmeyiblər və heç bir zaman da bunu bacarmayacaqlar. Biziə müxtəlif milletləri əsrlər boyunca idarə etmiş Osmanlı cahan dövlətinin övladlarıdıq. Yenə böyük dövlət olacaq, yenə cahan dövləti olaraq özümüzü hamiya qəbul etdirəcəyik.

Bizim fərqimiz də elə bundadır!

Biz türklər isə "Sizin dininiz sizin olsun, bizim dinimiz bizim" şəklindəki Qur'an prinsipinə hər zaman bağlı qalmışıq.

Osmalı sultanları hər bir milleti "Vədiatullah/Allahın əmanəti" olaraq görmüşlər. Padşahlarımıza taxtının üstündə "Weliyyu kulli məzəlumin/Bütün məzəlumin qoruyucusu" düsturu həkk olunubdur. Bu səbəbdən ingilisler irlandlara ərəqə embarqosu qoyub xalqı ac saxlayanda biz türklər gəmilərlə onlara ərəqə göndərmişik. Baxmayaraq ki bizim dinimizdən deyiller... Sif "məzəlum" günündə qaldıqları üçün...

Bizlər savaşı belə İslami və insani qanunlara uyğun aparmışıq. Qur'anın döyüşərkən "Həddi aşmayım!" və düşmənlərinizə qarşı "Ədalətlə olun!" əmrlərinə təbe olmuşuq. Həzrət Yunus Əmrənin ifadəsi ilə desək, "Yaradılan sevər, Yaradandan ötəri".

İslamın temel prinsiplərindən yetərində məlumatı olmayan bəzi aydınlarımız da Qərbin vəhşiliklərinə baxıb bizim də onlar kimi amansız olmağımızın tərəfdarıdır. Elə bunun ucbatından atalarımızı "soyqırımcı" olaraq görmək kimi sehv yol tuturlar.

Qərbli'lərdən mükafat almaq xətrinə...

Marmaduk Piktall bir ingilis yazıçısı, səyyahi və tərcüməçisidir. Daha doğrusu, Qur'ani ingiliscəyə çevirən insaflı bir adamdır.

İndi onun yazdıqlarına fikir verek: "1821-ci ildəki yunan müstəqillik savaşında qadın, kişi və uşaqlar da daxil olmaqla tam 300 min müsəlman, yəni Moradakı müsəlman əhalinin istisnasız olaraq hamisi və Yunanistanın şimalında minlərcə müsəlman ən vəhi üsullarla qətlə yetirilmiş, yox edilmişdi. Yenə türklərin üz-üzə qaldıqları bu hücumlarla bağlı çox şey bilməyimizə rəğmən bu xunxarcasına qətləm barədə Avropa tarix kitablarında çox kiçik bir məlumatə belə rast gəlmərik.

Xaçpərestlərin müsəlmanlar tərəfindən qətlinə dair oxudığınız hər qətlamin arxasında xaçpərestləri müsəlmanların qətlinə bərəət qazandıran bir səbəb yazılır. Amma biz bunların heç birini öyrənə bilməməmişik".

Piktall Osmanlı dövlətində bütün tarix boyunca müxtəlif xaçpərest mənşebinə məxsus kimsələrin, xüsusən də ermənilərin azad və barış içinde yaşadığına xüsusi diqqət yetirir. Fəqət bunun Qərb qaynaqlarında əsla yada salınmadığını xatırladır. "Xaçpərest Avropa özündən olmayanlara qarşı hər zaman təqib, işgəncə və yox etmək məqsədi güddüyü üçün, Osmanlının bu dini xoşgörüsünü (tolerantlığını) onun zəif cəhəti və bir xətası sayır". Piktall bu barədə düşüncəsinə çox təsiri bir

cümlə ilə ifadə edir: "Osmanlı dövlətinin çökdürlülməsi üçün həyata keçirilən iyrənc əməllərə bənzər başqa bir çalışmaya tarixdə rast gəle biləcəyimə inanıram".

Qərb siyasetçilərile bərabər, lord Bayronundan tutmuş Viktor Hüqosuna qədər Qərbin məşhurları tərəfindən dəstəklənən yunan üçyançıları, Piktallın yuxarıda bəhs etdiyi qətlamları türklərə qarşı törədərən Avropanın vicdanı susurdu.

II Sultan Əbdülhəmid xanı taxtdan endirən və qətblilərin hiyləgər siyasetinin dərinliyini başa düşməyə ittilahçılarımız bu millətə Balkan faciəsini yaşatdırılar. Belə bir faciənin bənzərini biz yalnız yəhuditlərin timsalında görürük və o ağrının nə demək olduğunu başa düşürük.

Yunan üsyani və Balkan faciesi bir kənara, Girit dramından belə ən aži yüzlərlə roman və film çıxar!

Bu millətin çörayıni yeyib suyunu içən bəzi qələm sahibləri bütün bunları Osmanlının yüz illər boyu sürən toleranlığı ilə dünyaya izah etmək yerinə, xaçpərestlərin elindən mükafat almaq və pul-para, şöhret qazanmaq namənə vicdansız və insafsızca ermənilərin təbilini çalır, şeypurunu üßfeyirlər.

Xeyr, bu, insan haqlarının müdafiəsi deyil! Bunun adı haqqı tapdalamaq, haqqı təslim etmekdir! Bu ləkəni bizim tariximizə güclə yapışdırmaq günahdır.

Bəli, bunun təkcə bir adı var: ya qəflət yuxusuna qapılmaq, yaxud da xəyanət!

Qəflətdir, çünki sərf erməniləri oxuyub onlara qulaq asdıqları üçün atalarımızın ağrı-acısından xəbərsizdirler.

Ya da bu surf qətblilərdən mükafat dilənmək xətrinə ruhlarını, mənliklərini sataraq öz millətinə qara yaxmaq və vətəninə xəyanətdir!

Bizim belə yazıçılarında kas ingilis Piktallın qeyrətindən bir zərrəcə olaydı!..

Dəyərli mütəfəkkir və romançımız Mehmet Niyazi ilə Emeti Saruhan arasında geden bir sözbət "Yeni Şəfəq" qəzetiində dərc edildi (25 dekabr 2011-ci il). Həmin səhəbətin mövzumuzla bağlı bölümünü diqqətinizə çatdırırıq: "Bunların hamısının (ermənilər qarşı soyqırımı aparılib-aparılmadığını) cavabı verilibdir. Erməni diasporu buna Amerikanın ovaxtı prezidenti Vilsona "tanıdanğı" deyə gedib "Biz xəçpərəstik, bize qarşı soyqırımı apardılar" dedilər. Buna cavab olaraq Vilson 1919-cu ildə Baş Qərargah rəisi Ceyms Harbord başda olmaqla Türkiyəyə böyük bir heyet göndərdi. Sosiooloqlar, psixoloqlar Türkiyəyə gelib "bəle bir soyqırımlı olubmu" deyə araşdırırlar. Parisə gelib burdan qaçan erməniləri dindirdilər. Erməninin biri dedi ki: "Çox faciəvi qətlam oldu, generalim. Mən iki dəfə qətl edildim." Yəni "iki dəfə siyahıya düşdüm" deyir. Sonra Amerikadan gələn heyet buraya gelib bütün Cənub-Sərqi dələşib inceladı və prezidentə raport yazdı: "Burda bir qətlam yoxdur. İki millətin qarşılıqlı olaraq bir-birine düşmənciliyi var. Bəle bir qanun vermək olmaz". Bunu ermənilər də bilir. Həm fikir azadlığı deyəcəksən, həm də burda soyqırımı olmadı deyənə cəza verəcəksən. Bunun heç bir məntiqi yoxdur. Amma mən qüvvətliyəm, xəçpərəstələmi olaraq bu qanunu qoyuram, deyirlər. Məsələ də bundadır.

Bize nədən çox girişirler?

Cənubi sonin tarixin böyükdür... Hər kəs sənə nəzər yetirəndə Çingizxanı, Fatehi, Yavuzu xatırlayır. Bir amerikalı öz kitabında nə yazar: "Dünyadakı bütün millətlərə hürriyyət verilsin, amma mən əlində atom tutan bir Fateh görmək istəmərim". Türkiye əlində olan bülgünük torpaqlarla supergüt ola bilməz. Amma əlində İslam və türk dünyası boyda imkanı var. Bu qoşaqanalı gücdən istifadə edərsə Türkiye həqiqətən supergüt ola bilər.

Bir İslam supergütü yaranmayana qədər Yer üzündə əmin-amalıq, ədalət ola bilməz. Mehz Türkiyənin bütövlüyü bu supergütün nüvəsi ola bilər. Düşmənlər daim bu nüvəni partlatmağa çalışırlar. Mübahisələrin temelində bu da var. Türkiye bölünərsə, supergüt olmaq qabiliyyətini, yaqın ki, itirə bilər.

Soyqırımı "bazara" çıxaran ermənilər, xüsusən də erməni diasporu ağlagılmaz rəqəmlər icad edir.

Parisdəki səfirimiz geri çağırılmazdan əvvəl (22 dekabr 2011-ci il) topladığı mətbuat konfransını "France-24" televiziyası göstərdi. Məsələyə güzəştli yanaşan mütəxəssisimizden sonra erməni diasporunun temsilçisincə söz verildi. Həmin erməni temsilçisi utanın-qızarmadan bağışmağa başladı:

"Türklər bu qanunun çıxmamasını engellemek üçün bura iş adamları və siyasetçilərlə gəldilər! Bunun yerinə tarixçilərini də getirirdilər! Amma tarixçiləri gətməzərlər! Çünkü türk tarixçiləri tarixi həqiqətləri bilirlər! Türkələr bir milyon yarım erməni öldürüb'lərlər!"

Bir bunun söyleşmasına fikir verin?!

Birinci, türk tarixçiləri neçə illerdər ki, "buyurun meydana!" deyirlər, erməni tarixçiləri isə rezil güne düşəcəklərimi bildikləri üçün meydana çıxmadaqın qorxu və həmişə də meydandan qaçırlar. Və biz arxivlərimizi açmaqə həzirkən, ermənilər öz arxivlərini açmaq cesətini göstərmirlər. Bunu bütün dünya bilişə, bəs onda bu nə saxtakarlıqdır? Bu nə simasızlıq, bu ne utamrazlıq, bu nə eədebəsizlikdir!

İkinci də... O zamanın türk yazıları, erməni patriarchlığının əhalini siyahıyalma qeydləri də Osmanlı torpaqlarının içərisində en çox bir milyon dörd yüz min erməni yaşadıqından xəber verir. Nəcə olur ki, biz bir milyon yarım erməni öldürüb qətlə yetirdik? O qədər öldürseydik, Avropa və Amerikadakı o diaspor hardan ortaya çıxacaqdı?

Kortadəinizm, ey iftiраçılar?

Türk adlı-sənət ataları nəhaq yerə demeyib:

"Həqiqiz olan hiddətlə olar!"

Biz həmin bu cür hiddətlə qarşı-qarşıyayıq. Və bir de həmin o iftiраçılardan çörəyinə yağ çəkənlərle...

Erməni diasporu olmayacağı

Küll halında köçürülen ermənilər bir Osmanlı torpağından bizi arkadan vurmayaçaqları və ya vuranlara könülli, ya könülsüz yardım göstərməyəcəkləri başqa bir Osmanlı torpağına gönderildilər.

Savaş vəziyyətində olduğumuz ruslarla işbirliyi qurub bize qarşı döyüşən və bu arada türklerin toplu halda qətləne revac verən quldur erməni destələri ilə birlik yaradınlarsa Rusiyaya, indiki Ermənistana qaçdırılar.

Göndörildikleri yerde, yeni Suriyada da dinc durmadılar ve elleri silah tutan ermənilər fransız ordusuna qoşuldular. Osmanlı'nın üstüne hücum çəkdiler. O torpaqlar elimizden çıxandan sonra bir çox ermənilər işbirliyi qurduqları fransızlara qoşulub getdilər.

Əgər xeyanet davam etməyib düşmənlerimizle elbir olmasaydalar, davadan sonra, yeqin ki, geri qayıdaqadılar. Geri qayıtmağa üzəri qalmadığı üçün bir qismi elimizdən çıxan Suriya ve Livanda qaldı, bir qismi də Qərbə qaçıdı.

Təbii ki, xeyanətləri ilə bizi xeyli Vətən torpağıni itirməyə şərait yaratdılar...

İlber Ortaylı nə deyir?

Türkiyənin adlı-sənli tarixçilərindən biri olan professor İlber Ortaylı Baxın görün nə deyir: "Almaniya və Fransada müxtəlif qruplar bu genosid soyqırımla işlərinə baş qoşular. Osmanlıda belə bir məsələ yoxdur. 1914-cü ildə müharibəyə çəkilən Osmanlı dövlətinin hökumətində hətta erməni nazirlər də vardi.

Soyqırımlı II Dünya müharibəsindən sonra en ağır bəşəri günah kimi qəbul edildi. Bütün zamanlar üçün. Günah nəsillərdən-nəsillərə keçmiş olur.

Fransa və Almaniya bu məsələdə təqsirkardır. Hətta Fransada işgalçı düşmənlə işbirliyi quranlar qəzəblə hərəkət etmişlər. Hazırda Almaniya və Fransa gənc nəsilləri bu sarsıntıdan qurtarmaq üçün onların payına düşən təqsir-günahı yayılmışdır. Demək isteyirlər ki, biz tek deyilik. Məqsədləri isə Türkiyəni də suç ortağı kimi tanıtmaqdır.

Bernard Luis "erməni soyqırımı yoxdur" dediyinə görə, Fransada onu məhkəməyə veriblər.

Erməni köçü söhbəti də almanın təlqin və tövsiyəsidir. Ruslar irəliləyəndə ermənilər cəbhədə qanlar axıdib. Ele ona görə arxa cəbhənin təminatı zeruridir. Qaldı ki bir milyon yarım erməninin öldürülüyü iddiası iftiranın başqa bir şey deyil. O dövrün heç bir statistikası Osmanlı torpaqlarında o vaxt 1,5 milyon ermənin yaşadığını təsdiq etmir.

Biz türklər o vaxt geri çəkildikcə, irəliləyən rus orduları ilə birlikdə ermənilər də torpağımıza soxulub rusları xilaskar sayaraq onlara xidmet göstərirdilər. Və ermənilər məhz o vaxt qətlamlar töredirdilər. Təbii ki, biz bunu özümüzə təhqir sayınq. Qarşılıqlı toqquşmalar baş verir və hökumət de

ermenili köçürmək qərarına gelir. Ərzurum, İğdır cıvarlarında bir çox toplu müsəlman mezarlıqları vardır..."

Baxın: "Osmanlı mirası"

Bilinməsi gərəkən vaciblər

Tarixdə bir çox dövlətlər daxili qurumların bir-birlərinə olan kimi və düşmənliyi ucbatından yuxarı yox olmuşdur.

İttihadçıların uca Sultan II Əbdülhəmədi devirib onun güclü dünya siyasetini izləməməsi, Balkanları itirmələri və Birinci Dünya müharibəsinə girib memlekəti batırmaları, ittihadçıların tərəfində olmayanların onları pisleyərək tərəzinin şanını sapdırmağa yol açmalarına imkan vermişlər. Ona görə də bəziləri məsələni daha da böyük dərək İttihadçıları erməni qırğını töretnəkde belə günahlandırmışlar. İttihadçıların bir çox düşmənləri arasında zamanın siyasetçiləri, yazıçı və şairləri də var. Məsələ bundadır ki, o düşüncəsiz və şışırtıcı suçlamalar daxili və xarici düşmənlərimiz tərəfindən rəddedilməz dəlləller kimi istifadə olunmaqdadır...

Ele ona görə də ittihadçılar əleyhina erməni qırğını ilə əlaqədar belə qarayaxmaların heç bir tarixi həqiqətə səyvalənəcəyi yoxdur.

* * *

Balkan və Qafqaz sürgününün müasir dövrə dilə getirilmesi, bunun bəzi irraqı erməni və erməniçilər tərəfindən bizi qarşı istifadə olunması da bizi ibret dərsi olmalıdır.

Halbuki bizim bu barədə fikrimiz belədir: biz kübarlığımızdan Balkan və Qafqaza olan kollektiv sürgünələr sırasında itirdiyimiz milyonların ağrı-acısını öz içərimizə gömdük. Onlardan gələn və qırğından xilas olanlar indi də itirdikləri vətənlərinin həsrəti ilə içün-icin yanmaqdadır.

Ey bizi suçlayarlар! Sizlərdən biri ölmüşkən biz yüz və ya min nəfər öldük. Amma sizlər kimi ölümü bazara çıxararaq və soyqırımı dellallığı ilə özümüzü dünyadan gözündə yaziq və zavallı gününə qoymadıq.

"Çanaqqala və Qafqazda əsgərlək çəken, hətta medallar alan ermənilər də vardi!" deyə bizi minnet altında qoymaq isteyənlərə bir sualımız var: məger o, adı hal deyildi? Ele olunması lazım deyildimi? Onsuz da Vətən üçün çalışan o tek-tük ermənilərin xatiresinə siz hələ də burda - Türkiyədesiniz. O biriləri xəcalətdən geri qayıtmadı.

* * *

"Erməni əhalisi get-gedə azalır" deyənlər də bir şeyi xatırlatmaq istərdim: Türkiyədən daha sonralar çıxbı gedən ermənilərin eksəriyyəti bəzi kurd və əlevilərin sığınacaq tapmaq üçün etdiyi kimi "təzyiq altındayıq!" adıyla Qərb ölkələrinə daha yaxşı qazanc məqsədiyle gedənlərdir. Bu həqiqəti sizlər daha yaxşı bilirsiniz!

* * *

Bəslə qarğanı...

Atalarımız "cizye" adı altında cüzi vergi alaraq əsrər boyunca erməniləri əsgərliyə aparmayıblar. Erməni anaları davada övlad itirmək acısını, qadınları ərsiz qalma çərəsizliyini, övladları da yetimliyin nə demək olduğunu heç dadmayıblar.

Müsəlman türklər və kürdlər cəbhələrdə özlerinin qanını axıdarkən ermənilər kənd və şəhərlərdə varlınlıqca varlınlıqlar, sonra da bütün xacəpərəst Qərb dünyası üstümüza kəkələnəndə, bizə dəstək olmaq yerinə, həmin ermənilər bizə qarşı düşmənələrimizin sırasında dayandılar.

Yaxşı deyiblər: "Bəslə qarğanı, oysun gözünü".

Bitirərkən...

Osmanlı cahan dövləti dünyadan gəlib keçmiş ən adil, ən barışçı, ən hürriyyətçi, din və millətlərə ən saygılı tək və tayı-bərabəri olmayan dövlət idi.

Atalarımız təməlinə ədalət duyğusu və insan sevgisini yerləşdirdiyi böyük bir cahan dövləti qurmuş və onu durmadan böyüdərək 600 il yaşatmışlar. Qərblilərdə Osmanlı dövləti kimi bir səltənət əsla görsənmeyib.

İnsan haqları, din və vicdan hürriyyəti, ədalət kimi ərdəmlər baxımından Osmanlının yüksəldiyi nöqtəyə bu gün guya özünün demokratiyası ilə öyünən heç bir Qərb ölkəsi çata bilməyib. "Osmanlının neçə bir idarə əsulu gətirdiyinə dair bir şey söyleyim..." deyən tarixçimiz Xəlili İnalçıq görək nə deyir:

"Bu gün serb, bolqar, yunan, rumun dövlətləri var. Əgər Osmanlılar onları XIX əsrde, xacəpərəst ölkələrində gördüyüümüz kimi soyqırımına məruz qoysayıdı, həmin xalqlar XIX yüzildə ortaya çıxbı öz dövlətlərini qura bilməzdilər. Osmanlı bir türklaşdırma, İslamlasdırma siyaseti güdmədi".

Bəli, əgər Osmanlı qərbilər kimi etseydi, bu gün qoca filippinlər, qoşqoca Amerika qıtəsi və haralar xacəpərəst olunmuşsa, Osmanlı cahan dövlətinin torpaqları içindəki bütün xalqlar da Türkleşməsə belə, İslamlamış olardı. Hələ-hələ ermənilərin heç qırıca adı qalmazdı. Çünkü həm katoliklər, həm də pravoslavlər tərəfindən burunlanan və xor baxılan ermənilər Osmanlının yüridəcəyi bir müsəlmanlaşdırma siyaseti ilə tarix sehnəsindən silinib gedərdi.

Bu baxımdan ermənilərin əslində Osmanlılara hayat borcu, can borcu vardır. Osmanlıya canü-könüldən təşəkkür və şükrən borcu da o cümlədən.

Gel ki, onlar öten yüzilliyyin əvvəlində olduğu kimi, bu gün də Osmanlıya və Osmanlının nəvəsi olan bizi lər həmlə etməyi rəva bilir. Özlərini günahsız məsumlar, bizləri isə dünyadan cəlladları kimi təqdim etməkdən dolayı heç vicdan əzabı belə çəkmirlər. İnsana baxışımızı, mərhəmətimizi bizdən daha yaxşı bildikləri halda özlerini bilməzliyə qoyurlar.

Onlar bilirlər ki, Osmanlının mərhəmət və şəfəqət duyğuları bu torpaqda yaşayan müsəlman əhalisinin qanına işleyibdir. Ona görə də bize ilişmeyənə əsla ilişmərik, ilişənin də dərsini verərik.

Hamımız Allahın qullarıyız. Ermənilərin içərisində də haqq və ədalət duyğusu zədə görməyən bir çox insanın olduğuna inanırıq və onlara hörmət bəsləyirik. Amma Qərbin Türkiye üzərindəki əməllərinə alət olan və onlara nökərçilik edən ermənilərin sayının da xeyli çox olduğunu bilərk onların əsl niyyətləri bərədə ayıq-sayıq olmağa məcburuz.

Ermənidən daha artıq erməniçi kəsilən media sözçülərinə gəlinəcə isə, onlar rəhmətlik Cəmil Məriçin təbiri ilə desək, "Qərbin bizim içərimizə soxduğu yeniçerilərdir".

Nə yaxıq ki, onlar özlərinə hesabat vermək fəzilətindən uzaqdırlar. Amma biz xalqımızdan, xüsusilə də gənclərimizdən arxayınp. Son sözümüz də elə onlardır:

- *Bildiyimiz kimi, ermənilər zamanın bütün imkanlarından istifadə edərək yazdıqları kitablar, çəkdikləri tablolar və filmlər, eləcə də siyasi چevrələrə təzyiqləri ilə bütün dünya boyunca öz təbliğatlarını aparrı. Yalanlarına inanıb get-gedə artan tərəfdaşlar tapırlar;*

Sizlər də bu məsələni gecikdirmədən hərəkətə keçməli, bu iftira və qarayaxma kampaniyalarına öz sahənizə uyğun olaraq global ölçülərlə (roman, hekayə, film və sair) cavab verməlisiniz.

Onların arxasında qərb imperializmi və xacəpərost ruhu varsa, sizin də arxanızda Haqq var, başı zülmələr çekmiş əsilli-köklü atalarımızın himməti var.

Onlar öz yalan və iftiraları ilə bir ağrının üstüne min gələrək, hətta on minlər səviyyəsinə şisirdərək dünyani özlərinə acındırı, bizləri canı və qatıl ataların nəvə-nəticəsi kimi təqdim edirlər.

Sizlərse onlar kimi deyil, əsl müsəlmana yaraşan şəkildə hərəkət etməli, heç bir yalan və iftiraya uymadan, sadəcə və sadəcə həqiqətləri dili gətirməlisiniz.

Həqiqətlərin gün işığına çıxması, onların yalan və iftiralarının göz öününe getirilməsi sizin namus və qeyrətinizi bağlıdır.

Və Sizlər bunu həyata keçirmək gücündəsiniz.

İtalyan professorun atdığı yumruq

Bu yazıya son nöqtəni qoymuşduq ki, deyərli yazar və müellim İsa Kocakaplan, şəxsən prof. dr. İsmət Giritlidən eşitdiyi bu hadisəni söylədi:

Prof. dr. İsmət Giritli bir kongres üçün İtaliyaya gedir. Orada bir yunan və bir erməni professoru da varmış. Onlar her nahar yeməyində Giritlini təngə getirib deyirmişlər ki, "Siz türkler 400-800 il bizi istismar edəliniz. Bizi əzmisiniz".

Axırda professor Giritli dözmür və konqresin təşkilatçısı olan italyan professoruna vəziyyəti danışır. İtalyan professor: "Bu gün bir yerde nahar eləyək", deyir. Yenə nahar vaxtı yunan və erməni professorlar İsmət Giritliyə girişib onu tehdid edirlər. Bu dəmdə italyan professoru yunandan soruşur:

- Siz neçə il türkərin əsərində olmuşsunuz?
- 400 il.
- İndi hansı dildə danışırsınız?
- Yunanca.
- Dininiz nədir?
- Pravoslav.

İtalyan professor sonra üzünü erməniyə təref döndərib xəbər alır: Bəs siz neçə il türkərin əsərində qalmışınız?

800 il.

İndi hansı dildə danışırsınız?

Ermənicə.

Dininiz nədir?

Qriqorian xacəpərestiyik.

Elə isə dediyimə diqqətlə qulaq asın. Əger siz 200 il italyan əsərində qalsayıdnız, indi ikiniz de italyanca danışardınız və ikiniz də dininizi deyişib katolik olmuşduınız. Elə ona görə də özünüzi və mədəniyyətinizi mühafizə etdikləri üçün oturub-durub türklərə "Sağ ol" deməlisiniz...

